

Qurban qəhrəman idi

(Əvvəli ötən şənbə
sayımızda)

Tapşırıq belədir: məktəb uşaqları öndə, idarə və müəssisələrdən gələnlər arxada dayanmalı. Saat 12-də rəhbər gələrkən "Sov.İKP-ə eşq olsun!", "Biləsuvara xoş gelmişsən A. Mikoyan!" şüurları, rəhbərin portretləri havaya qaldırılmalı, əl çalınmalıdır.

Əlimdə bloknot, qələm. Hazırram bu görüş haqqında qeydlərimi yazam. Bəlkə rəhbər onu qarşılayanlarla görüşdü?

Qabaqcadan heç nə demək olmaz!

Kimsə ucadan qışqırır:

- Çatıblar Cəlilabada!

Hə, deməli, ən uzağı 30-40 dəqiqəyə gələcək əziz qonaq...

Həzirlıq, hər kəs yerində olsun göstərişləri. Yaxınlıqdakı məktəbin direktoru Cəlil ilə salamlasılıq. Gileylenir:

-Əş, nəyə lazımdır bu dəmdəsgah... Hava soyuqdu, uşaqları saxlamaq olur? Dayanırlar, qaćırlar o yana-bu yana.

Yusif müəllim başını yelləyir:

- İnşa yazdıracaqdım, "Cəlil Məmmədquluzadənin dramaturgiyası" mövzusunda...

Suvarma idarəsinin rəisi Yusifzadəyə sataşıram:

- Yaraşlılı, bər-bəzəkli şüərləriniz var ha!

Gülür:

- Rəssam çağırmışıq. Pulla yazardırmışıq, - deyir.

Həqiqətən hava soyuqdu. Qış tələsmir, öz yerini fəsillərin gözəli bahara vermək istəmir. Səhər-səhər yağış yağıdı, yol-rız suyu, palçıqdı.

Hə, budu, maşın korteci gəldi. Şüərlər, portretlər havada. Əl çalıb, məhəbbətlərini izhar etdilər rəhbərə.

Bloknotumu dizimə söykəyib, yazıram:

26 mart 1965-ci il. SSR Ali Soveti Rəyasət Heyetinin sədri A.İ.Mikoyan Biləsuvarda!

O, maşından düşür, hamiya əl eləyir, yumruğunu havaya qaldırıb, azerbaycanca ucadan deyir:

-Yaşasın Azərbaycan Şura Hökuməti!

Və anidən elə bil göy gurlayıb, şimşək çaxdı. Heç kimin

Esse

gözləmədiyi, xəyalına belə getirə bilmədiyi situasiya yaşanır. Arxa tərəfdən uzundraz, ariq bırisi irəli atılır, əlindəki zənbildən ručka, mantirovka, boltlar, aclarlar, bir sözle, hər gün sürücülərin işlətdiyi maşın hissələrini qolu tutduqca tolazlayır rəhbərə tərəf, onun maşının üstünə. Cumur irəli, istəyir boğa, öldürü əziz qonağı. Milislər havadaca qomarlayırlar onu. Bağırtısına hamı məttəl qalır:

- Dəyməyin mənə, tutmayın məni, boğacam, öldürəcəm budasnaq kopouoğluunu.

Üst-başından mazut iyi gələn bu şəxsi əlüstü götürürərlər.

Kortes yoluñ davam eləyir. Bani, kopotu, pəncərələri sınişsincə olmuş maşını da aparırlar.

Kimsə deyir:

- Onu tanıyorum. Avtobazada şofer işləyir, "ZİS-5" maşını sürüür. Adı Qurbanı...

O, getdi gedər-gelməzə. Arxasında da nə qədər şayiə, böhtan.

Kimsə deyir:

- Türmədə öldürəcəklər.

Başqa birisi:

- Yox, yox, səhv eləməyin, göndərəcəklər Bayila, - deyir, - ordan da ruhu xəstəxanaya.

Kim idi o?. Bəlkə həqiqətən ağıl çəşib?, ola bilər.

Eləmədim tənəbəllik, sabah getdim avtobazaya, öyrəndim ki, Qurban yazıığın, binəvanın birisi dir. Hələ indiyəcən kimləsə sərt danışmayıb, dava-dalaşdan uzaq adamdır... Əslən Bakıdan di. Bizim həmyerlimiz olan bir qızla- Gülsabahla eşq macərası yaşayıb və o qız onu gətirib kəndlərinə - Əskərabada.

Məlum məsələdi, biz qəzetiñ şənbə günü nömrəsinin birinci səhifəsində "Azerinform"un rəsmi materiallarını çap elədik.

Qurbanın taleyi qaranlıq. O, özünü şüurlu şəkildə atdı çırtıcıyla yanan tonqalın üstünə. Yanaçaq, yoxsa qalacaq, bunu Yaradan bilər.

Bəs dünyaya meydan oxuyan SSR-nin rəhbəri Mikoyan-Sukayandı, hər kimdise, onun haqqında nə bilirəm? Özümə ünvanişadiqim bu sualın cavabı mübhəm, qaranlıq. Yumruğumu alnı-

ma vururam. Yox, içimdən səs gəlmir. Yaddaş boxcamı ha sil-kəleyirəm, nəticə mechuldu.

Müdriklərdən birinin sözləri iç dünyamdan boy verir: "Dostunu mənə göstər, sənin kim olduğunu deyim". Eləmirəm tənbəllik, könül dostum Əlizadə müəllime zəng eləyib, istəyimi ona açıqlayıram "Sabaha kimi gözlə" cavanını alıram... Bu da sabah dostum, mənə göndərdiyi, rus dilində yazılın "Ot İliça do İliça (Vladimir İliç Lenindən Leonid İliç Brejnevədək) qeydləri. Oxuyram və tanıyorum A.İ.Mikoyanı.

Onun qısaca avtobiografiyası:

13 noyabr 1895-ci ildə Tiflis quberniyasının Borçalı mahalının Sanayi kəndində anadan olub (indi o yerlər Ermənistana məxsusdur). Bir az açığı: rusların köməyilə Borçalı - bizim mahalımız verilib o daşnak, məkrli milletət.

O, 1916-ci ildə Eçmiədzin akademiyasının ilahiyyət fakültəsində oxumuşdur. Uşaqlıq və yeniyetməlik dövründə "Türklər bizim düşmənimizdir" dərsini almış, sonralar 1915-ci ildə türklərə qarşı vuruşmuş və malyariya-tutulduğu üçün ordudan təxris edilmişdir. Hara getsə yaxşıdır? Bakıya! Burda başqa bir millətçi-daşnak Stepan Şaumyanla dostluq etmişdir. O, 1918-ci il mart hadisələrində hərbi hissə komandiri kimi Bakıda qətləamlar töretmüşdür.

Sonralar siyasi fəaliyyətini Yerevanda deyil, Bakıda davam etdirən bu daşnak (demək yerinə düşər ki, daşnaklıtyun partiyası 1890-ci ildə Tiflisde türklərə qarşı yaradılan millətçi ittifaqıdır) cildini dəyişərək olmuşdur müsəlman kommunisti, Moskvanın

agenti, peşkar donosçu, "Sosial-demokrat" və "Baki Sovetinin Məlumatları" qəzetinin redaktoru. XI Qızıl ordu Bakını işğal edərkən A. Mikoyan çox istədi ki, burda Xalq Komissarları Sovetinin sədri olsun, amma Leninin tapşırığı ilə bu vəzifəyə Nəriman Nərimanov təyin olundu. İki dəfə möhkəmcə qarşılaşmışdır və hər dəfə pərt olmuşdur A. Mikoyan. Çünkü həkim,

yazıçı, dramaturq, öz millətinin qeyrətini çəkən N.Nərimanov insan sərrafı idi, gözlərinə baxan kimi bilmədi Mikoyan alçağın, rəzilin, hyləgərin birisidi.

Cox ehtimal ki, 1925-ci ildə Stalinin yan-yörəsində, böyürbaşında hərlənən Mikoyanın N.Nərimanovun zəhərlənib öldürülmesində barmağı olub.

Fikir verin, Stalinin ölümü və... Xruşşov hakimiyyətdədir. Hamidən əvvəl şəxsiyyətə pərestiş haqqında hay-küy qaldıran Mikoyan utanıb-qızarmadan Yerrevana gedir və "ellər atası"nın monumental heykəlini böyük izdiham qarşısında uçurub-dağdır.

Bir az geriye boylanaq. Bütün dövrlərdə neft Bakını fəlakətlərə sürükleyib. Zaman-zaman dünyanın böyük dövlətləri elə neftə, qaza görə Bakıdan dördəlli yapışiblər. İngilislər, Stalin, Hitler... daha kimlər-kimlər "dənizin sahilindəki bu qədim şəhər mənim əsəratimdə olmalıdır" demişdir.

Mövzumuzdan uzaqlaşmaq. Bakıya ingilis ordusu daxil olub. 26 komissar məhv edilməlidir. Onları aparıb Türkmenistanın Ağcaqun səhrasında qətlə yetiriliblər. Bir aydan sonra bir mömin müsəlman fikirləşib ki, onların cəsədini torpağa basdırmaqla Allahın savabını qazanar. Gölün vəhi heyvanları, quşları bu insanların ətini çoxdan didib-parçalayıb. Qurucu sümükləri qalıb. Mömin bəndə işini görəkən birdən heyrətlənir. "Onlar 26 idi, bəs niyə 24 cəsəd?.. Demə, Bakıdan Krasnovodska gedən paroxodon kapitanını ələ alan A. Mikoyan və S. Şaumyan zirzəmida gizləniblərmiş. Sonra onların ikisi də Krasnovodskda həbs olunubdur...

Beləcə, 15 iyul 1964-cü ildən 9 dekabr 1965-ci ilə kimi A.İ. Mikoyan SSR Ali Rəyasət Heyetinin sədri olmuşdur.

(ardı gələn şənbə
sayımızda)

Əlibala Rəhimov,
publisist, "Qızıl Qələm"
mükafatı laureati,
Biləsuvar rayonu